



## Borc

Kənddən gələndə  
özümlə gətirdim yolları...  
Sözün qapısında qul oldum  
ürəyi -ayaqyalın...  
Hələ də borcunu  
qaytarmaq istəmir  
ayaqlarım.  
Xəcalətin istisində  
gözümdə üzüyən yolların  
əllərini isidirəm il boyu.  
Alın tərimlə  
baxışlarımı suvarıram,  
eyni rəngdə qalır  
yolların yası, toyu.  
Ovcuma diz çökür başım,-  
alın yazımı oxumaq isteyirəm əlimlə.  
Hələ ki,  
gizlənpaç oynayıram ölümlə...

## Təsəlli

Bax, beləcə...  
ömür piçiltıyla ötür  
yanımdan,  
sükutun göz yaşını  
ahnən silir dodaqlarım.  
Vaxtın əli cibimdə  
ömrü xərcleyib gedir,  
mənə qalan xatirələrdi  
hamısı da köhnə-köşkül...  
Yarpaqlar ölürlər bir-bir,  
torpağa düşür dua kimi-  
Payız dirilir...

## Abdulla kişi

Abdulla kişi  
tək ayaqla qayıtmışdı davadan,  
sağ ayağının yerində  
qoltuq ağacı dururdu.  
Xəyalında gündə yüz yol  
ağac dibi belləsə də,  
ağaclarının çoxu qurudu.  
Hələ çox yaşayardı,  
qorxdu ki, bu nisgilə dözməyib  
qoltuq ağacı çiçək aça.

Və bir gün

yır-yığış eləyib getdi

sağ ayağının dalınca.